

SINIQ
QƏBLƏRİN
ŞƏFASI



*Allahın Sözü'nün Gücü
ürəkləri dəyişdirir.*

Coys Mayer

COYS MAYER

**SINIQ
QƏBLƏRİN
ŞƏFASI**

Allahın Sözü'nün Gücü
ürəkləri dəyişdirir

Moskva

2006

1

Bütün sitatlar xüsusi qeydsiz Müqəddəs
Kitabın geniş tərcüməsindən götürülmüşdür.

Sınıq qəlblərin şəfası

© 2006 Coys Mayer. Media-Mir

Bütün hüquqlar müəllif hüquqları haqqında
Beynəlxalq qanunla təsbit edilmişdir.

Kitabın məzmunu və üz qabığı müəllifin
yazılı icazəsi olmadan bütövlüklə yaxud qismən
yenidən çap edilə bilməz.

MÜNDƏRİCAT

Giriş: Allahın Sözü'nün Gücü 4

1. Allahın məhəbbəti sizə nə qədər böyükdür? 7
2. Gələcəyə inam..... 15
3. Öz salehliyinizi dərk edin.....23
4. Qorxuya qalib gəlmək31

Nəticə: Dözümlü olun39

Etiraf üçün Müqəddəs Yazıdan yerlər

Giriş: Allahın Sözü'nün Təsiri40

1. Allahın məhəbbəti42
2. Sizin gələcəyiniz48
3. Sizin Məsihdə salehliyiniz 54
4. Qorxuya qalib gəlmək 60

Nəticə: Möhkəm durun 66

Giriş

Allahın Sözü'nün Gücü

“Kəlamını göndərib onlara şəfa verdi, məzara düşməkdən onları xilas etdi”.

Zəbur 107:20

Allahın Sözü şəfa verir və azad edir. O, bizi və həyatımızı dəyişir. Siz bütün işlərinizdə müvəffəqiyyət qazana bilərsiniz. Bu yolu Allahın Sözü'nün üzərində düşünməklə keçmək olar. Allahın Sözü üzərində düşünmək –onu fikrən bir daha təkrarlamaq, ətraflı düşünmək, öz-özünə söyləmək deməkdir: “Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan” (Yeşua 1:8).

Allah bizi sevir, O, bizlərdən hər birimiz üçün çox yaxşı şeylər hazırlayıb. Efeslilərə Məktubun 1-ci fəslində Paul deyir ki, Allah Məsih vasitəsilə bir səbəblə ümumi xilas planı işləyib hazırlayıb: Özünün bizə olan böyük məhəbbətinə bizi inandırır. Allah sizi çox sevir və sizin və sizin həyatınız üçün nə isə çox gözəl şey fikirləşib.

İblis Allahın bizim haqqımızda planını dağıtmağa çalışır. O, sizi məcbur etməyə çalışır ki, həyatınız boyu özünüzü gərəksiz hiss edəsiniz, çünki Allahın sizə olan böyük məhəbbətinə inanmamağınızı istəyir. İblis bilirdi ki, əgər Allahın Sözü nü təkrarbatəkrar eşitsəniz, o sizin bir hissənizə çevriləcək, əgər onunla düşüncənizi doldursanız, o, sizi dəyişəcək. Məhz elə o, bunu istəmir.

Mən bu kitabı Allahın Sözü nü həyatınızın bir hissəsi olmasına inanmaqda sizə kömək etmək məqsədilə yazmışam. Müqəddəs Yazıda özünüz haqqında təsəvvürlərinizi dəyişən yerlər var, eyni zamanda bu, sizin indiki və gələcək həyatınızı da dəyişəcək.

Siz Allahın surətində yarandınız (Yaradılış 1:27). Əgər Allahın sizin haqqınızda dediklərinə inansanız, özünü zə münasibətiniz və özünüz haqqında fikirləriniz dəyişər. Allahın sizin haqqınızda məqsəd və fikirlərini Onun Sözü ndə tapa bilərsiniz. Sizə özünüz haqqında etiraf etməyinizi məsləhət gördüyüm bu kitabın tərkibindəki Müqəddəs Yazının yerləri Allahın sizin haqqınızda düşünüb danışdığı kimi, sizə də özünüz haqqında elə düşünüb danışmağa kömək edəcək.

Allahın Sözü – Həqiqət Sözü – nəinki bizi azad edəcək, həm də bizim baxışlarımızı bizə dəyişəcək.

Buna görə də onu oxumaq, öyrənmək və onlar üzərində düşünmək lazımdır ki, o bizdə kök salsın. Siz özünüzdə inam və sevincə nail ola bilərsiniz, qalibkar və Allahın sadıq dostu ola bilərsiniz. Özünüz haqqında Allahın Sözü'nün sizin barənizdə dediyini deyin. Bundan başqa, siz bunu edən kimi Allah sizi və sizin həyatınızı dəyişəcək. Siz, əvvəlki sınıq qəbli qorxmuş insan, sizi sevən və sizin sevdiyiniz Allahın sədaqətli dostuna çevriləcəksiniz.

“Xudavənd Rəbbin Ruhü üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məch etdi. Qəlbə sınıq olanlar üçün, yaralarını sarımaq üçün, əsirlərə azadlıq, dustaqlara sərbəstlik elan etmək üçün, Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, yastıların hamısına təsəlli vermək üçün, Sionda yas tutanları təmin etmək, gül yerinə çələng, yas yerinə sevinc gətirən məsh yağı, kədərli ruh əvəzinə həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdirdi salehlik palıdları deyiləcək” (Yeşaya 61:1-3).

Allah sizin həyatınızı dəyişdirəcək. O sizi sevir. Onun üçün siz xüsusi insansınız.

Daha sonra siz nəinki Allahın məhəbbətinə inamı saxlamaq haqqında, eyni zamanda öz gələcəyinizə inamı, özünüzdən salehlik anlamını necə əldə etməyi

(əgər imanlısınızsa), sizin üçün Onun hazırladığı o ecazkar həyatın hissəsi olan Allahın xeyir-duasından sizi məhrum etməyi bacaran qorxuya necə qalib gəlməyi öyrənəcəksiniz. Allaha səmərəsiz qayıtmayan amma Onun iradəsini icra edən və həyatınızda nəzərdə tutulmuş məqsədlərə çatan Allahın Sözüünü deyəcəyiniz zaman Allah sizə xeyir-dua versin.

1

Allahın məhəbbəti sizə nə qədər böyükdür?

“Lakin bizi sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq. Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq” (Romalıılara 8:37-39).

İsa sizi o qədər sevir ki, əgər yer üzərində siz yeganə insan olsanız belə, sizin birinizə görə O Öz həyatını verməyə hazırdır.

“Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər

kəs həlak olmasın, amma əbədi həyatı olsun” (Yəhya 3:16).

“Məhəbbətdə qorxu yoxdur, əksinə kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil” (1Yəhya 4:18).

Əgər ürəyinizdə qorxu yaşayırsa, deməli, hələ Allahın sizi necə çox sevdiyini dərk etməmişiniz. Allahın böyük məhəbbətini anlayan kimi bütün qorxu sizdən gedəcək. İsa deyirdi: “Axı Ata sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız” (Yəhya 16:27). Məgər Allahın sizin üstünüzdə əsməsinə belə, inanmaq çox çətinidir?

Uzun illər mən Allahın məhəbbətini qəbul edə bilmirdim – mənə elə gəlirdi ki, onu qazanmalıyam. İndi isə mən bilirəm ki, mənim bütün nöqsanlarıma baxmayaraq, O məni sevir.

Yəhya Müjdəsinin 14:21-ci fəslində gözümüzdə dəyən İsanın Sözləri bizim yadımıza salır: “Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də Onu sevib Özümü ona zahir edəcəyəm”.

Amma siz Allahı sevə bilməzsiniz, əgər əvvəlcə Onun sizə olan məhəbbətini qəbul etməsəniz. Bu məhəbbəti qazanmaq mümkün deyil. Onu dəyərli

xeyirxah əməlin yaxud yaxşı əxlaqla ala bilməzsən. Allahın məhəbbəti - ənamdır, Allahın sevimlisi olmaqdan ötrü heç bir şərti yerinə yetirmək tələb olunmur. Biz Allahın məhəbbətini bizə görə ölümə gedən İsanın gətirdiyi o qurban sayəsində alırıq. Elə indi, Allahın məhəbbətini qəbul edin. Ona deyin: “Rəbbim, mən inanıram ki, Sən məni sevirsən, mən də Sənin sevgini qəbul edirəm”.

“Biz sevirik, çünki öncə O bizi sevdi” (1Yəhya 4:19). Ola bilsin, siz də mənim kimi uzun illər əvvəlcə Onun bizi sevdiyini başa düşə bilməmişiniz. Bəlkə siz Allahı sevməyə çalışmışınız və cavabında Onun sevgisini qazanmağa cəhd etmişiniz. O zaman bir daha yuxarıda göstərilən ayəni oxuyun: “Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığır” (Zəbur 36:7).

Zəbur 139-dan sitat gətirirəm. Davudun Allahla söhbəti bizə yaxşı nümunə ola bilər. Bu Zəburdakı sözləri təkrar edin:

“Ya Rəbb, məni yoxlayaraq tanıdın, oturuşum-duruşumu Özün bilirsən, fikirlərimi uzaqdan duyursan. Getməyimə, yatmağıma nəzarət edirsən, nə yollardan keçdiyimi bilirsən. Sözlərimi dilə gətirməmişdən əvvəl, ya Rəbb, hamısını tamamilə bilirsən. Hər yandan məni əhatə etmişən, Öz əlini

üzərimə qoymusan. Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, bunu dərk edə bilmərəm. Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüsurunda olmayım? Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, onların sayı-hesabı yoxdur! Saysaydım onları, qum dənələrindən çox olardı, oyananda yenə mən Səninləyəm.” (Zəbur 139:1-7, 17, 18).

Peyğəmbər Yeşaya deyirdi ki, bizə mərhəmət göstərməkdən ötrü Allah müvafiq anı gözləyir: “Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, yenə də sizə rəhm etməyə hazırdır, çünki Rəbb adil Allahdır, Onu intizarla gözləyənlər nə bəxtiyardır!” (Yeşaya 30:18).

Təsəvvür edirsiniz, Allah sizinlə vaxt keçirtmək istəyir, çünki O sizi sevir və siz Ona dəyərlisiniz! Allah sizi o qədər sevir ki, sizin sərgərdan gəzməyinizi sayır və onlardan hər birini kitaba yazaraq göz yaşlarınızı qablara yığır (Zəbur 56:9). İsa deyirdi: “Sizi yetim qoymaram, yanınıza gələcəyəm” (Yəhya 14:18). Davud deyir: “Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər” (Zəbur 27:10).

Ola bilsin, bizlərdən hər birimizin axtardığı və gözlədiyi bəşəri məhəbbət sizə çatmır; ola bilsin ailəniz sizdən üz döndərib. Amma Allah istəyir siz biləsiniz: Onun sizə cevgisi o qədər çox, qudrətli və

dərindir ki, o sizin hər bir itkinizin yerini dolduracaq. Sizə təsəlli verməyə və sınımış qəlbinizə şəfa verməyə izn verin. Siz Allahın ailəsinin üzvüsünüz. İndi siz – Onun övladısınız və O sizi çox sevir. Efeslilərə Məktub 3:17-19-da həvari Paul bizə görə sizinlə birlikdə dua edirdi:

“Və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız, belə ki, bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız”.

Allah sizi sevir və sayıqlıqla qoruyur. O hər zaman sizi Öz nəzərində saxlayır. Yeşaya peyğəmbərin Kitabında 49:16-da deyilir ki, sizin surətiniz Onun hər iki ovcunun içində möhürlənmişdir.

Allahın məhəbbəti nə qədər böyükdür? “Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz” (Yəhya 15:13). İsa sizin dostunuz olmaq istəyir. O, sizi necə sevdiyini göstərməkdən ötrü sizə görə Öz həyatını qurban verdi (Romalılara 5:6).

Biz hələ günahlı olan zaman Allah Məsihi bizə görə ölümə göndərərək Öz böyük məhəbbətini

göstərdi. “Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü” (Romalıları 5:7-8).

Mənim dostum, Allah sizi çox sevir! Ürəyinizi Onun sevgisi üçün açın. Allah sizi olduğunuz kimi qəbul edir. O heç vaxt sizi nə rədd edəcək, nə də mühakimə edəcək (Yəhya 3:18). Onun bizi qəbul etməsinə tamamilə məcbur etmək bizim cəhdimiz deyil. Yalnız Məsihin sayəsində biz Allahın qarşısında yetərinəcə təmiz oluruq ki, Onun yanına gələk. “Öz zəngin lütfünə görə biz Oğlunda, - Efeslilərə Məktub 1-7-də deyilir, - Onun qanı vasitəsilə satın alınmaya – təqsirlərimizin bağışlanmasına malikik”.

Yeşaya peyğəmbərin Kitabında 54:10-da isə deyilir: “Dağlar yerini dəyişsə də, təpələr sarsılarsa da, sənə olan məhəbbətim dəyişməz, Sülh əhdim sarsılmaz. Bunu sənə rəhm edən Rəbb deyir”.

“Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadıqdır” (1Korinflilərə 1:9).

Əgər İsayə iman etsəniz, Allah sizdən üz döndərməyəcəyini vəd edir. O həmçinin sizi sevəcəyini və O Öz Sözüünü tutacağını vəd edir. İsa

deyirdi ki, O sizə görə dua edir, çünki siz Ona məxsussunuz (Yəhya 17:9-10). Allah sizi sevir. Onun sevgisini qəbul edin. Davudla birlikdə deyən (Zəbur 104):

“Rəbbə alqış et, ey könlüm, ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları: Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan. Odur ömür boyu səni bərəkəti ilə doyduran, səni təzələyib gənc, gümrah qartala oxşadan. Rəbb bütün miskinlər üçün haqq və ədalət edir... Rəbb rəhmli və lütfkardır, hədsiz səbirli və bol məhəbbətlidir. Həmişə töhmətləndirməz, qəzəbi sonsuza qədər sürməz. Bizimlə günahlarımıza görə davranmaz, təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondən qorxanlara olan məhəbbəti o qədər böyükdür. Nə qədər şərq qərbdən uzaqdırsa, qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondən qorxanlara elə rəhm edir... Rəbbin isə Ondən qorxanlara olan məhəbbəti, onların övladlarına olan salehliyi əzəldən var, bu əbədi qalacaq...”.

Zəbur 32:10-da Davud yenə bizə deyir: "...Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər". Zəbur 34:1-8-də isə o yazır:

"Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək. Rəblə könlüm fəxr edir, ey məzlumlar, eşidib sevinin! Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq. Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi. Rəbbə baxan nur saçır, üzü qızarmaz. Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, bütün əzablarımdan məni xilas etdi. Rəbdən qorxanları Onun mələyi müdafiə edər, onlara zəfər verər. Dadın, görün Rəbb nə qədər şirindir, nə bəxtiyardır Ona pənah gətirənlər!"

Allahın məhəbbəti sizi bürüyür. Bu örtük altında yaşayın. Gün ərzində bir neçə dəfələrlə təkrarbatəkrar deyın: "Allah məni sevir". Bu fəsildə göstərdiyim Müqəddəs Yazının ayələri üzərində dərinlən düşünün. Bu, Onun sizə dəyişməz məhəbbətinə inamı əldə etməyə kömək edəcək.

2

Gələcəyə inam

İndi isə sizə Allahın sizin üçün fikirləşdiyi gələcək haqqında danışılan Müqəddəs Yazıdan bir neçə yerləri göstərəcəm. Allah üçün sizin dəyərləli olduğunuzu, Onun sizi yaradanda xüsusi məqsəd güddüyünü biləcəksiniz. Siz öz gələcəyinizi necə görürsünüz? Allah sizin ümidlərlə ruhlanmanızı, iblis isə çarəsizlikdən əziyyət çəkməyinizi istəyir. Allah həyatınızda hər gün nə isə yaxşı şeylərin baş verəcəyini gözləyəcəyinizi istəyir. İblis isə bədbəxtçilik və fəlakət gözləməklə yaşamağınızı istəyir. “Məzlumun hər günü qaradır, ürəyi bəxtəvərin elə bil daima ziyafəti var” (Süleymanın Məsəlləri 15:15). Fəlakəti gözləmək pis hissiyyatdır, pis hissiyyat isə kədərli günləri çoxaldır.

“Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, buna şübhəm yoxdur” (Zəbur 27:13). Növbəti ayə bizə cəsarət verir: “Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!”

Yeremya peyğəmbərin Kitabı 29:11-də Rəbb bizim haqqımızda Öz fikirlərini açır: “Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliliyiniz deyil, salamatlığınız

barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim””.

İblis sizi hər cür ümidlərdən məhrum etməyi çox arzu edir. Amma Zəbur 42:11-də Davudun necə güclü sözlər yazdığını dinləyin: “Mənim qəlbim, niyə qırılmışan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, qoy Allahıma – məni qurtarana şükür edim”.

Buna bənzər həqiqətləri öz ürəyinizdə qoruyub saxlasanız, onlar sizə sevinci gözləmələrdə yaşamağa kömək edəcək. Sizin həyata baxışlarınız, fikirləriniz, sözləriniz və əməlləriniz sizin ümidlərlə dolu olmağınıza şahidlik edəcək. “Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb” (Romalılara 5:5). Biz Allahın məhəbbəti barəsində bilirik, çünki Müqəddəs Ruh bu haqda bizə danışır. Əgər biz Allaha ümid edib və güvəniriksə, biz heç vaxt məyus olmayacağıq, aldadılmayacağıq və rüsvay olmayacağıq. “Axı Rəbb Allah günəşdir, siperdir, Rəbb lütf və şərəf verir, xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir” (Zəbur 84:11).

Filipililərə Məktub 1:6-da Paul bizi inandırır ki: “Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq”. Efeslilərə Məktub 2:10-da isə Paul belə

inamın səbəbini izah edir: “Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq”.

Ola bilsin, siz özünüə sual verirsiniz: “Əgər Allah həqiqətən mənim üçün belə gözəl plan fikirləşibsə, onda nə vaxt mən onun həyata keçməsinə görəyəm?” Bunun cavabı Vaiz Kitabı 3:17-də yazılmışdır: “...Çünki O hər iş, hər əməl üçün bir vaxt qoyub”. Allah Öz planını yerinə yetirəcək və həyatınız üçün nəzərdə tutduğunu icra edəcək. Siz isə Peterin məsləhətini yerinə yetirin, - “Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq” (1Peter 5:6). Habaqquq Kitabı 2:2-də oxuyuruq ki, Allah gələcəyə Öz planını peyğəmbərə görüntü ilə bildirmişdir və ona bu planı elə yazmağı tapşırılmışdır ki, digərləri də onu oxuya bilsin. Növbəti ayədə isə Rəbb deyir: “Mənim planlaşdırdığım bütün bu hadisələr dərhal baş verməyəcək. Tədricən, amma görüntünün həyata keçməsi vaxtı həqiqətən yaxınlaşır. Hətta, əgər görünərsə ki, hər şey olduqca ağır-ağır baş verir ümidinizi itirməyin, çünki deyilənlərin hamısı mütləq həyata keçəcək. Səbirli olun! Bir gün də olsa, gecikmə olmayacaq!”

İbranilərə Məktubun müəllifi bu şeylərin hamısının bir məqsədlə yazıldığını deyir: “Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə - Onun vəd və andında böyük təsəlliyyə malik olaq. Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur” (İbranilərə 6:18-19).

Paul isə deyir ki, “...hər şey Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir” (Romalılara 8:28). Daha sonra Paul Efes məbədinə göndərdiyi Məktubda xatırladır: “Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allah” (Efeslilərə 3:20).

Allah istəyir ki, siz ümidlərlə dolu olasınız, çünki O sizin üçün ümid etdiklərinizdən daha çox nə işə hazırlayıb. Amma ümidinizi itirmisinizsə, Allahın həvalə etdiyi sizin pəyınıza düşən tapşırığı yerinə yetirə bilməyəcəksiniz: Ona ümid etmək və güvənmək, Onda sizin üçün artıq həyata keçməyə yaxın olan çox gözəl niyyətlərinin olduğuna inanmaq lazımdır.

Efeslilərə Məktub 1:11-də Paul Rəbb İsa Məsih haqqında belə deyir: “Hər şeyi Öz iradəsindən

yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq”.

Allah sizə deyir: “Bu qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan” (Yeşua 1:8).

Bəs, bax gör Qanunun Təkrarı Kitabı 30:14-də nə yazılıb: “Yox, bu kəlam sizə əməl etmək üçün çox yaxındır, o, dilinizdə və ürəyinizdədir”. Yeşaya peyğəmbərin Kitabı 55:11-də Rəbb göstərir ki, Onun Sözü etiraf kimi, həyatımız barəsində Onun fikirlərinin həyata keçməsinə kömək edir: “Ağzımdan çıxan kəlmə də belədir: boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər”. Onun Sözlərini deməyə başlayın və onda həyatınız dəyişməyə başlayacaq.

Öz gələcəyinizi necə təsəvvür edirsiniz? İblis sizi həyatınızın daha da pisləşəcəyini düşünməyə məcbur etmək istəyir. O, bütün günü sizi artıq nə qədər çox şeylər etmişiniz fikirləri ilə yox, hələ nə qədər çox şeylər etmək lazımdır fikirləri ilə məşğul etmək istəyir. Dəyişə bilməyəcəyini hiss edərək, özünüzə qəzəbləndiyiniz gün olurmu? Ümidinizi

itirməyin. Allah sizi daim dəyişir. O sizə bir-birinin ardınca düşmənlərinizə qalib gəlməyə kömək edir (Qanunun Təkrarı 7:22). Siz daim dəyişilirsiniz (2Korinflilərə 3:18). Sizin dəyişilməniz düşüncənizin təzələnməsi və yeni məqsədlərin əldə edilməsi, yeni fikirlər, həyata və insanlara yeni münasibətlər vasitəsilə baş verir (Romalıları 12:2).

Səmavi Atanız sizi izzətləndirilmiş görür. Onun gözlərində artıq siz böyük ehtişamı əks etdirirsiniz, buna görə də O, sizdə buna inam yaratmaqdan ötrü Müqəddəs Ruhu sizə göndərdi. Mən “izzət” sözünü Allahın bütün möhtəşəm xüsusiyyətlərinin təzahürü kimi şərh edirəm. Ona etibar edin və inanın ki, Müqəddəs Yazı hər şeyi sizin haqqınızda deyir. Tam inamla və Allahın Sözüə əsaslanan yalnız müsbət sözlər deməyi öyrənin. Ucadan deyin: “Mən ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirəm (2Korinflilərə 3:18). Rəbbin Ruhu məni hər gün tədricən dəyişir. Mənim həyatımın məqsədi var. Allah mənim üçün çoxlu yaxşı şeylər hazırlayıb”. Yadda saxlayın ki, biz mövcud olmayan adlandırılan, Var olan Allaha xidmət edirik (Romalıları 4:17).

Öz Sözüdə sizin haqqınızda Allah nə deyir? “Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi

qaranlıqdan Öz heyvətəmiz nuruna çağırən Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz” (1Peter 2:9). Özün haqqında pis fikirdə olmaq, qaranlıqda gəzmək deməkdir. Hesab et ki, sən heç bir dəyərlərə malik deyilsən, deməli, qaranlıqda gəzirsən.

Siz Allahın qiymətli bəndələri, Onun mülkiyyəti, Onun xəzinəsiniz (Malaki 3:17). Siz qiymətliniz və həyatınızın məqsədi var. Sizin qabaqcadan təyin edilməniz var. Allahın həyatınız üçün çox gözəl planı var. Sizə bəşər tarixində xüsusi rol oynamaq nəsib olmuşdur, fəqət buna inanmalısınız. Siz deyə bilərsiniz: “Ancaq Coys, mən nə qədər müvəffəqiyyətsizliyə dözmüşəm. Mən o qədər səhlər etmişəm. Mən artıq çoxdan Allahı məyus etmişəm”. Hətta Paul etiraf edir ki, hələ kamilliyə çatmamışam, amma təslim olmaq fikrim yoxdur: “Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm və hədəfə doğru qaçırım ki, mükafatı alım, yəni Allahın Məsih İsadə yuxarıya çağırışına nail olum” (Filipililərə 3:13-14).

Allah sizə gözəl gələcək hazırlayıb, keçmişlə yaşamayın. Rəbbin sözlərinə qulaq asın: “Əvvəlki şeyləri yada salmayın, köhnə hadisələr barəsində

düşünməyin. Budur, Mən təzə bir şey edirəm, o artıq baş verir, məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, quru torpaqda çaylar yaradacağam” (Yeşaya 43:18-19). Nəhayət, Yeşaya peyğəmbərin Kitabı 43:25-də Allahın sizə hansı sözlərlə müraciət etdiyinə qulaq asın – “Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, bəli, Mən günahlarını da yada salmaram”.

Allah sizin üçün qabaqcadan təyin etdiyi o heyrətamiz həyatdan tamamilə həzz almanızı şövqlə görmək istəyir. O, həyatınızda düzgün etmədiyiniz bütün şeyləri təmizləməyə hazırdır. O, hətta gələcəkdə edəcəyiniz bütün səhvləri düzəltməyin qayğısına qalır. Sizə keçmiş barəsində təəssüflənmək yaxud gələcəkdən qorxmaq lazım deyil. Allah sizə lazım olan hər bir köməyi göstərməyə hazırdır. Yeşaya peyğəmbərin Kitabı 40:31 vəd edir ki, “Rəbbə ümid bağlayanlarsa yeni qüvvət alar, qanad açıb qartal kimi yüksəklərə uçar, qaçanda taqətdən düşməzlər, yol gedib yorulmazlar”.

Allahın sizə dəyişməz məhəbbətinə və Onun sizin hər bir ehtiyacınızın möcüzəli yerinə yetirilməsinə əmin olun. Onun son dərəcə gözəl vədlərini və valehedici planlarını bilərək, ümidlə gələcəyə baxın və inanın ki, O, Onun vəd etdiyi hər

şeyi yerinə yetirəcək (Romalılara 4:21). Geriyə dönüb baxmayın – irəliyə baxın.

3

Öz salehliyinizi dərk edin

İndi salehlik haqqında danışılan Yazının bir neçə yerindən oxuyaq. Hər bir imanlı Allahın Səltənətinin ailə üzvüdür və belə sifətdə də günahsız, Məsihin qiymətli qanı ilə satın alınmış, Onun gələcək varisi kimi Allahın taxtının qarşısında dayana bilər. Siz salehsiniz: “Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda qurban verdi ki, biz Onda Allahın salehliyinə nail olaq” (2Korinflilərə 5:21).

Zəbur 48:10 Allah haqqında belə deyir: “Ey Allah, yerin ucqarlarına qədər Adın həmdə layiqdir. Sağ əlin ədalətinlə doludur”. Allahın əli salehliklə sizə uzanır. Allah “Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək” (1Korinflilərə 1:8). Bilirsiniz, bu nə deməkdir? Bu o deməkdir ki, Allahın gözündə artıq siz tamamilə salehsiniz. Bu gün artıq siz elə Onun planlarına uyğun olduğunuz kimisiniz. O, sizi “qardaşlarımızın iftiraçısından”, iblisin yalanından qorumağa hazırdır (Vəhy 12:10). Əgər siz İsa

Məsihə iman etmişinizsə, Allah artıq sizin günahlarınızı görmür və günahsızlığınızı sübut etməyə hazırdır.

Dağüstü vəzində İsa öz ardıcılılarına deyirdi: “Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq” (Matta 5:6). Allahın Özünün oğlu (yaxud qızı) kimi Rəbbin iltifatından həzz almaq hüququnuz var. Sizin həyatdan zövq almağa haqqınız var. Həyat, Allahın ənamıdır. Özünüz haqqında deyin: “Mən – İsa Məsihdə Rəbbin saleh övladıyam”.

Ola bilsin, siz öz üzərinizə ağır yük götürmüsünüz, öz gücünüzlə Allahın gözündə saleh olmağa çalışırsınız. Salehlik bu yolla gəlmir. O, xilas kimi səylərimizin nəticəsində gəlmir; bu ənamdır. Bütün cəhdlərinizi buraxın və Onun sizi Məsihin salehi etməsini gözləyərək Allaha güvənməyi öyrənin. “Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz” (Zəbur 55:22). Bax, Paul İbrahimin salehliyi haqqında nə deyir:

“Bəz onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi? Əgər İbrahim əməlləri ilə saleh sayılısaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox. Müqəddəs Yazı

nə deyir? “İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı” (Romalıları 4:1-3).

23 və 24-cü ayələrində Paul öz fikrini davam etdirir:

““Salehlik sayıldı” sözləri yalnız İbrahim üçün yazılmayıb; Rəbbimiz İsanı ölümlər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır”. Başqa sözlərlə desək, biz salehliyi əməllərimizlə yox, imanımızla alırıq. Əgər İsa Məsihə iman ediriksə, Allah bizi saleh hesab edir. Allah qərar verir ki, bizi saleh hesab etməkdən ötrü İsanın qanı kifayətdir. O, Külli-ixtiyar Sahibi Allahdır və O istəcə, belə qərar vermək hüququna malikdir. Növbəti fəslin birinci ayəsində Paul öz fikrini ümumiləşdirir: “Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq” (Romalıları 5:1).

Davud Zəbur 37:25-də yazır: “Gəncliyimdən qocalığımadək salehin tərək edildiyini, nəslinin çörək üçün diləndiyini görməmişəm”.

Mən inanıram ki, əgər valideynlər başa düşsələr ki, Məsih sayəsində Allah qarşısında salehliyi alıblar, onda onların uşaqları da bu salehliyi ala bilərlər. Daim özünü təqsirkar, töhmətləyən və gərəksiz hiss edən valideynlərin uşaqları da, əksər hallarda bu hissi götürürlər. Amma valideynlər Allahın onları

sevdiyini dərk etsələr, Onun üçün onların dəyərlı olduğuna, onlar üçün nə isə yaxşı şeylər fikirləşdiyinə, Məsihin qanı vasitəsilə onlar saleh olduqlarına inansalar, valideynlərin inamı uşaqlarına xoş təsir bağışlayacaq və onlar da İsanı və Onun onlara məxsus olan bütün vədlərini qəbul edəcəklər.

Süleymanın Məsəlləri Kitabı 20:7-də deyilir ki, “Saleh kamalı ilə yaşar, özündən sonra gələn nəslı bəxtiyar olar”. Zəbur 37:39-da isə deyilir: “Salehlərin qurtuluşu Rəbdəndir, dar gündə onlara pənah yeridir”. Rəbb sizin tərəfinizdədir. Onun Sözü həqiqətdir və o düşmənlər üzərində sülh, təhlükəsizlik və qələbə vəd edir. Yeşaya peyğəmbərin Kitabı 54:17-də Rəbbin vədlərinə inanın – “Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən hər kəsi təqsirkar çıxaracaqsan. Rəbbə qulluq edənlərin irsi belədir. Onların salehliyi Məndən gəlir, bunu Rəbb bəyan edir”.

Zəbur 34:16-da Davud deyir: “Rəbbin üzü şər iş görənlərə qarşıdır, yer üzündə onlardan nişanə qoymayacaq”. Allah sizi çox sevdiyindən sizə nəzarət edir və sizə qulaq asır. Sonra 19, 21 və 22-ci ayələrdə Davud davam edir: “Salehlər çox bəlaya düşər olar, lakin Rəbb onları hər birindən qurtarır.

Pislər öz şəri ilə məhv olacaq, salehə nifrət edən məhkum olacaq. Rəbb qullarının canını azad edir, Rəbbə pənah gətirən məhkum olmur”.

İsanı qəbul etdiyiniz vaxtdan siz dəyişilməyə başlayırsınız. Demək olar ki, siz hələ yoldasınız. Hələki yoldasınız, hansısa səhvləri buraxacaqsınız. Sizin davranışınız ideal olmaya bilər, amma əgər Rəbbə münasibətiniz ideal olarsa, O, sizi həтта dəyişmək yolunda olduğunuz vaxtda da mükəmməl sayacaq. Yeşaya peyğəmbərin Kitabı 54:14-də Rəbb deyir: “Salehliyində möhkəmlənəcəksən, zülmədən uzaq olacaqsan, qorxmayacaqsan. Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq”.

Süleymanın Məsəlləri Kitabı 28:1-də deyilir ki, kompromisə getməyən saleh, aslan kimi mərd dayanar. Əgər bilsəniz ki, Məsihin sayəsində saleh sayılırsınız, qorxu və vahimədə yaşamayacaqsınız, çünki salehlik sizi cəsarətli edəcək: “Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşmaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq” (İbranilərə 4:15-16). Biz Allahın taxtına özümüzün yox, Onun mükəmməlliyinə əsaslanaraq bol cəsarətlə gələ bilərik: “Beləcə

Onun qanı ilə indi saleh sayıldığımızı görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq” (Romalıları 5:9).

Ola bilsin, həyatımız boyu başa düşməyə çalışmışıq ki: “Axı, mənə nə olub? Niyə mən belə uğursuz adamam?” Əgər bu belədirsə, mən sizə şad xəbər vermək istəyirəm: siz calehsiniz, ona görə özünüz haqqında belə danışırsınız: “Ola bilsin, mən hələ ola biləcəyim kimi deyiləm, amma Allaha şükür olsun, artıq əvvəlki kimi də deyiləm. Məndə hər şey öz qaydasındadır”. Yadda saxlayın ki, dəyişmək bir prosesdir, siz də ondan keçirsiniz. Siz hələ dəyişiləcəksiniz, amma Allah artıq sizi saleh görür. Allah sizi İsanın qanı vasitəsilə saleh edib. Bundan başqa, siz Allahın məhəbbətini qəbul edən və özünüzü saleh kimi dərk edəndə, inamsızlıq hissindən və qəbul etməmə qorxusundan azad olacaqsınız. Elə bu an deyın: “Mən İsa Məsihdə Allahın salehiyəm”. Bu həqiqəti gün ərzində bir neçə dəfə deməyinizi məsləhət görürəm.

“Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir” (Romalıları 14:17). Salehlik sülhə aparır, sülh isə sevincə. Əgər sizdə sülh və sevinc çatmırsa, ola bilsin, siz hələ saleh olduğunuzu başa düşməmişsiniz. Allah sizə, o

cümlədən maddi cəhətdən də xeyir-dua vermək istəyir. Amma təqsir və məzəmmət hissi keçirən insanların çoxu heç vaxt həqiqi çiçəklənməyə gəlmirlər. Müqəddəs Kitab isə bizə öyrədir ki, salehlər çiçək açır və əmin-amanlıqda olurlar.

Allah sizin haqqınızda bilirsiniz, nə deyir? Zəbur 1:3-də O deyir ki, Rəbbin bütün qanunlarına və Onun nəsihətlərinə hörmət edən insan, axar suların yanında əkilən və öz vaxtında bar verən ağaca bənzəyir. Sizin yarpağınız düşməyəcək və təşəbbüs etdiyiniz hər şeydə uğur qazanacaqsınız. Öz salehliyiniz haqqında düşünün, nöqsanlarınız və problemləriniz haqqında yox. Yeşua Kitabı 1:8-də Rəbb əmr edir: “Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşünün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanaqcaqsan”.

Yadınızdadır, Zəbur 1:2-3-də nə deyilir? Kəlam üzərində daim düşünmək (gecə və gündüz) sizin üçün yaxşı adətə çevriləcək, siz möhkəm dayanan və vaxtında bar gətirən ağaca bənzər olacaqsınız və hər şeydə müvəffəqiyyət qazanacaqsınız. Kəlam üzərində düşünün və ondan sitat gətirin. İblis ağılınıza hücum edəndə, Allahın Sözü ilə ona əks-zərbə endirin.

“Rəbbin adı qüvvətli bir qaladır, saleh qaçıb ona pənah aparır” (Süleymanın Məsəlləri 18:10).

Zəbur 72:7 deyir ki, “Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, göydə ay durduqca qoy firavanlıq artsın”. Allah qarşısında öz salehliyinizi dərk edin, onda siz çiçək açmağa və dünyadan həzz almağa başlayacaqsınız. Siz fikirləşə bilərsiniz: “Mənim keçmiş səhvlərimlə nə etmək olar?” Allahın Öz xalqına müraciət etdiyi sözləri sizə xatırlatmaq istəyirəm: ““O günlərdən sonra onlarla bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların ürəyinə qoyub zehinlərinə yazacağam”. Sonra deyir: “Günahlarını və qanunsuzluqlarını yada salmayacağam”. Günahların bağışlanması olanda isə artıq günah üçün təqdim etmə yoxdur”” (İbranilərə 10:16-18).

Başqa sözlə, bu günahlarınızın ardınca ola biləcək sizin günahlarınız cəzalarınızla birlikdə bütünlüklə aradan qaldırılmışdır. Beləliklə, İsa Ona həvalə edilən işi axıracan gördü, sizə artıq öz günahlarınızı satınalmaqdan ötrü heç nə etmək lazım deyil. Allahı razı salmaqdan ötrü yeganə edəcəyiniz şey, bu, Onun sizə hədiyyə etmək istədiyini inamla qəbul etməkdir. İbranilərə Məktub 10:19-20-də İsa haqqında deyilir ki, Onun qurbanı sayəsində bizə “yeni və canlı yol” açılmışdır, bunun

vasitəsilə biz azad və cəsarətlə Onun olduğu yerə girə bilərik. Allahla bizi ayıran örtüyə artıq lüzum yoxdur. Siz cürətlə girə və Allahla ünsiyyət qura bilərsiniz, çünki sizin günahınız sizdən götürülmüş, ləğv edilmiş və unudulmuşdur. Sevinin: siz Məsihdə Allahın salehi sayılırsınız (2Korinflilərə 5:21)!

4

Qorxuya qalib gəlmək

“Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir”

2Timoteyə 1:7

Bu ayəni yadda saxlayın. Onu əzbərləyin, narahatlıq və qorxu hissi sizi üzəndə hər dəfə təkrar edin.

Qorxu Allahdan deyil. Bunu iblis sizə buraxır. Allahın həyatınız üçün planı var. İblisin də həmçinin həyatınız üçün planı var. Əgər siz nədəncə qorxursunuzsa, o zaman ona bu planı həyata keçirtməyə imkan verirsiniz. Davud deyirdi: “Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi” (Zəbur 34:4). İsa sizin Qurtarıcıdır. Siz Onun iştirakını səylə axtardığınız

zaman, O sizi bütün qorxularınızdan azad edəcək. Yəhya İncili 14:27-də İsanın qorxmuş şagirdlərinə müraciət etdiyi sözlərə rast gəlirik: “Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın”. Bu o deməkdir ki, siz qorxuya qarşı sarsılmaz müqavimət göstərməlisiniz. Elə bu gün qorxu hissinə sizi qorxutmağa və həyatınızda hökmranlıq etməyə imkan verməməyi qərara alın.

Zəbur 56:3-4-də Davud deyir: “Bu dəhşətli gündə mən yalnız Sənə güvənirəm. Vədinə görə Allaha Allaha həmd edirəm, Mən Allaha güvənirəm, qorxmuram; fani insan mənə nə edə bilər?”

Yeşaya peyğəmbərin Kitabı 41:10-da Rəbb Öz xalqını inandırır: “Qorxma, çünki Mən sənənləyəm, dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam”.

İbranilərə Məktubun müəllifi 13:5-6-da yada salaraq bizi toplanan dünyəvi xoşbəxtlikdən qoruyur: “...Çünki Allah Özü demişdir: “Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm”. Buna görə biz arxayınlıqla deyirik: “Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?””

Qorxu nəticədə həqiqət kimi özünü göstərən yalanı əmələ gətirir. Düşmən sizi yığılan hadisələrin ardınca növbəti uğursuzluqların gələcəyinə inandırmaq istəyir. Amma Müqəddəs Kitab bizə təskinlik verir ki, vəziyyətdən asılı olmayan elə bir şey yoxdur ki, Allaha mümkün olmasın (Mark 9:17-23).

“Çünki sənin sağ əlindən tutub “Qorxma, sənə kömək edəcəyəm” deyən Allahın Rəbb Mənəm” (Yeşaya 41:13,). Bu o deməkdir ki, pis xəbərlər sizdə qorxu yaratmamalıdır. Allaha güvənin. O, elə edəcək ki, hər şey sizin xoşbəxtliyinizə kömək edəcək (bax Romalılara 8:28).

“İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, sənə həyat verən Rəbb belə deyir: “Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən. Dərin sulardan keçsən belə, Mən sənənlə olacağam, çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, alov səni məhv etməyəcək. Çünki Mən sənənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, sənənin Xilaskarınam. Misiri sənənin üçün fidyə, Kuş və Seva ölkələrini sənənin azadlığının əvəzinə verdim” (Yeşaya 43:1-3).

Tək qalanda qorxu haqqında deyilən Müqəddəs Yazının yerlərini ucadan deyin. Qorxu içində

yaşamamaq fikrində deyilsiniz, faktını ruhani aləmdə təsdiqləyin. Allahın Sözünlü elan edərək, iblisə bildirin ki, həyatınızı əzab-əziyyət içində keçirməyə hazırlaşmırsınız. Axı qorxuda əzab var (1Yəhya 4:18). İsa sizi əzablardan azad etməkdən ötrü öldü. İsa Məsihə imanımız nəticəsində “Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsərət və etibarla yaxınlaşa bilirik. Buna görə xahiş edirəm ki, Mənim sizin üçün çəkdiyim əziyyətlərdən ötrü ruhdan düşməyin...” (Efeslilərə 3:12-13).

“Buna görə biz qorxmuruq: yer üzü alt-üst olsa belə, dağlar uçub dənizin köksünə aşsa belə, dalğalar kükrəyib qalxsa belə, vurub dağları yırgalasa belə, biz qorxmuruq” (Zəbur 46:2-3).

Allah Yeşua peyğəmbəri inandıraraq dönə-dönə mətin və cəsərətli olmağa çağırır “...Allahın Rəbb gedəcəyiniz hər yerdə səninizdir” (Yeşua 1 fəsil). Belə ki, siz qorxmamalısınız. Allah sizə həmin sözlərlə müraciət edir: O, sizinlədir. O, sizi heç vaxt atmayacaq və tərək etməyəcək (İbranilərə 13:5). Sizin əksiniz Onun hər iki ovcunda möhürlənib (Yeşaya 49:16). Bu isə o deməkdir ki, siz qorxmamalısınız. Güclü, əzmlı, cəsür olun və heç nədən qorxmayın.

Dağüstü vəzində İsa Öz şagirdlərinə deyirdi: “Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki

sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!” (Matta 6:34).

Matta İncili 8:23-27-də dənizdə qopan tufandan qorxan şagirdlər haqqında oxuyuruq: “İsa onlara “Ey imanlı az olanlar, niyə qorxursunuz?” dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü” (ayə 26).

İsa sizdən soruşur: “Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğını çəkirsiniz?” (Luka 12:25-26).

“Qorxma, - Yeşaya peyğəmbər Kitabı 54:4-5, - çünki utanmayacaqsan, ruhdan düşmə, çünki rüsvay olmayacaqsan. Cavanlığın xəcalətini unudacaqsan, bir daha dulluğun rüsvayçılığını yadına salmazsan. Çünki sənın ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni Satınalan İsrailin Müqəddəsidir, O bütün dünyanın Allahı adlanır”.

“Ürəklərinde qorxanlara deyin: “Möhkəm olun, qorxmayın! Budur, Allahınız intiqam almaq, qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!” (Yeşaya 35:4). Allahdan sizi möhkəmləndirməsini istəyin ki, qorxu anlarında tab gətirməyə kömək edərək Onun qüvvəti və gücü sizi doldursun (Efeslilərə 3:16).

Allahın mənə verdiyi qorxu haqqında vəhylə sizinlə bölüşmək istəyirəm. Rəbb bizə Müqəddəs Yazı vasitəsilə “Qorxma” deyərək müraciət edəndə, O bizə qorxunu hiss etməməyə qadağa qoymur. Əslində o deyir: “Qorxanda geri çəkilmə və qaçma. Qorxuya baxmadan, irəliyə get”. Bir çox illər fikirləşdim ki, qorxunu hiss etmək, qorxaq olmaq deməkdir. İndi mən bilirəm ki, tamamilə silahlanmış halda onu qarşılayanda, dəf edəndə və hətta çox dəhşətli olsa da, nə lazımdırsa onu edəndə qorxuya qalib gəlmək olar.

Zəbur 34:4-də Davud deyir: “Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi”. Yəhya isə bizə xatırladır ki: “Məhəbbətdə qorxu yoxdur, əksinə kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil” (1Yəhya 4:18).

Yadda saxlayın ki, Allah sizi sevir! Nə qədər ki O sizi kamil məhəbbətlə sevir və sizin qayğınıza qalır, siz qorxudan azad həyat yaşaya bilərsiniz. Ola bilsin, indi qorxu sizi o qədər üzür ki, ondan azad olmaq sanki inanılmazdır. Əgər bu belədirsə, bir vacib həqiqəti yadda saxlayın: Allah bir anda tamamilə sizi hər bir problemdən azad edə bilər, amma O bunu çox zaman tədricən edir. Ona görə də ürəklənin: Allah sizdə xeyirli işə başlayıb və O

mütləq bunu sona çatdıracaq (Filipililərə 1:6). “Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum?” (Zəbur 27:1). “Ətimi yemək üçün hücum edən şər adamlar – yağlılarım, düşmənlərim büdrəyərək yığılırlar. Bir ordu qarşımda düzülsə belə, ürəyin qorxmaz, mənimlə döyüşsələr də arxayınam”. Həmin Zəburun 5 və 6-cı ayələrində Davud deyərək davam edir ki, “Dar gündə mənə çardağında gizlər, çadırının örtüyü ilə örtər, qaya başındakı yüksək yerə gətirər. İndi ətrafımdakı düşmənlərimin üzərində qələbələr çalacağam...”.

Allah padşah Davud üçün etdiklərini sizin üçün də edəcək. Rəbbə inanın, Onun sizi bütün qorxularınızdan azad etməyə gücü çatar. Rəbbin mələyinin onun duasının eşidildiyinə inandıraraq Danielə dediyinə qulaq asın: “Qorxma, Daniel! Dərrakə qazanmağa meyl edib, Allahın önündə özünü aşağı tutmağı qərara aldığı üçün ilk gündən sözlərin eşidildi və mən sənəin sözlərinə görə gəldim” (Daniel 10:12).

İblis sizi inandırmağa çalışır ki, Allah sizin dualarınızı eşitmir və onlara cavab verməyəcək. Amma yadda saxlayın ki, Allahın Sözü Ruhun qılıncıdır (Efeslilərə 6:17), bu qılıncı düşməni məğlub edin. Urəklərinizi Allahın Sözü ilə doldurun, gecə və gündüz onların üzərində düşünün. Yalnız o

sizə düşməyə qalib gəlmək bacarığını verəcək. Təkcə Allahın Sözünlü bilməklə siz, iblisin yalanını müəyyən edə bilərsiniz. Allahın Sözünlü inanın və bu sizi qələbəyə aparacaq.

Ola bilsin, qorxu sizə rəisinizlə danışmağa mane olur. Bəlkə sizi haqsız olaraq nədəsə günahlandırılar və siz özünüzlü necə müdafiə etmənliz üçün qayğılanırsınız. İsanın nə dediyinə qulaq asın: “Sizi sinaqoqlara, başçıların və hökmdarların qarşısına gətirəndə özünüzlü necə müdafiə edəcəyiniz yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin. Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək” (Luka 12:11-12).

Qorxunun təsiri altına düşməyə yaxın olanda, bizi lazım olan hər şeylə təmin edən və qayğımızı çəkən Rəbbə inam xüsusiyyətində Zəbur 23-ü təkrarlayın:

“Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir. Məni yenə də canlandırır, ismi şərəfinə salehlik yolları ilə aparır. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənləyin mənə təsəlli verir. Düşmənlərimin qarşısında mənim üçün süfrə açırsan, başıma ətirli yağ çəkirsən, ağzınadək camımı doldurursan. Bəli,

bütün həyatım boyu yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam”.

Nəticə: Dözümlü olun!

Sizinlə Allahın məhəbbəti, Məsihdə saslehtiyiniz və qorxudan azad olmaq haqqında Onun sizin üçün hazırladığı o heyranedici gələcək haqqında Müqəddəs Yazının yerləri ilə bölüşmək istəyirəm. Müqəddəs Yazıda gətirilən bütün vədləri siz Rəbbin imanlısı kimi irsən almısınız. Amma iblis onları sizdən oğurlamağa çalışır. O, sizin qul kimi onun yanına qayıtmasını istəyir. Məhz buna görə həvari Paul Qalatiyalılara Məktub 5:1-də bizə deyir: “Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın”. Dözümlülük, səbir və təmkinlik sizə qələbənizi saxlamağa kömək edər.

“Buna görə cəsaretinizi itirməyin, bu cəsərətdə görə mükafatınız böyükdür. Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var” (İbraniyələrə 10:35-36). Səmavi Atanız istəyir ki, siz tamamilə İsa Məsihin sizin üçün Öz qanı bahası ilə aldıqlarından həzz alasınız. Elə indi, heç vaxt təslim olmayacağınızı

qərara alın. Sizin mövcudluğunuzun bir hissəsi olmayana qədər mənim sonra gətirdiyim Müqəddəs Yazının yerlərini ucadan söyləyin. Və həmişə yadda saxlayın ki, Allah sizi sevir və Onun Sözündə həyat tamamlanır.

Etiraf üçün Müqəddəs Yazıdan yerlər

Giriş

Allahın Sözü'nün təsiri

“Kəlamını göndərüb mənə şəfa verdi, məzara düşməkdən məni xilas etdi” (Zəbur 107:20).

“Mən bəxtiyaram (xoşbəxtəm, çiçəkləyirəm və qibtə hədəfiyəm), çünki günahkarlardan məsləhət almıram [öz planlarımı onlarla razılaşdırmıram], günah yolu ilə getmirəm, Allaha iman etməyənlər arasında [Ona rişxənd edənlər] evdəki kimi özümü rahat [sərbəst və rahat] hiss etmirəm. Mən Allahın bütün Qanunlarına hörmət edirəm [Onun qaydaları və prinsipləri], gecə-gündüz (daim) onlar haqqında düşünürəm (onları öyrənirəm). Mən çaylar kənarında (axar sular kənarında) barını mövsümündə verən, yarpağı tökülməyən [əkilən] ağac kimi olacağam. Mən hər işdə uğur qazanacağam” (Zəbur 1:1-3).

“Bu Qanun kitabının sözləri dilimdən düşməyəcək; amma gecə-gündüz orada yazılanlar haqqında düşünəcəm ki, bunların hamısına riayət və dəqiq əməl edim: onda yolum uğurlu olacaq və ağıllı hərəkət edəcəm” (Yeşua 1:8).

“Bu Kəlam mənim üçün çox yaxındır; ona əməl etmək üçün o mənim dilimdə və ürəyimdədir” (Qanunun Təkrarı 30:14).

“Ağzımdan çıxan Allahın Sözü belədir, - o boş yerə yanıma qayıtmaz [səmərəsiz, lazım olan işi yerinə yetirməyən], ancaq Onun istədiyi və gərək olanı yerinə yetirər və nə üçün göndərildiklərini həyata keçirər” (Yeşaya 55:11).

“Mən isə açıq üzlə, sanki güzgüdə Rəbbin ehtişamını [Onun Sözündə] əks etdirərək, daima Onun surətində dəyişilirəm, Onun ehtişamında get-gedə böyüyən dəyişilmə [Ruh olan] Rəbdəndir” (2Korinflilərə 3:18).

“Allahın Sözü həqiqətdir. Bundan başqa, mən onları öyrəndiyim və onların üzərində düşündüyüm kimi, mən həqiqəti dərk edirəm və həqiqət məni azad edəcək” (Yəhya 17:17; 8:32).

1

Allahın məhəbbəti

“Lakin məni Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanıram. Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq məni Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq” (Romalıılara 8:37-39).

“Çünki Allah dünyanı elə sevdi və qiymətləndirdi ki, vahid Oğlunu mənə görə verdi; bunu ona görə etdi ki, mən Ona iman edərək (Ona ümid bağlayaraq və güvənərək və Onun əlindən tutaraq) həlak olmayım, amma əbədi həyata malik olum” (Yəhya 3:16).

“Axı Ata Özü [nəvazişlə] məni sevir, çünki mən İsanı sevirəm və İsanın Allahın yanından gəldiyinə inanıram” (Yəhya 16:27).

“Mən İsanın əmrlərinə riayət edərək, [həqiqətən] İsanı sevirəm; çünki mən [həqiqətən] İsanı sevdiyimə görə, Onun Atasının sevimlisiyəm, O da məni sevir və Özünü mənə [açacaq, Özünü göstərəcək] zahir edəcək [O elə edəcək ki, mən onu

aydın görəcəm və O mənim üçün gerçək olacaq]]”
(Yəhya 14:21)

“Mən Rəbbi sevirəm, çünki öncə o məni sevdi”
(1Yəhya 4:19).

“Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Sənə
güvənərək, Sənin qanadlarının kölgəsinə sığınırım”
(Zəbur 36:7).

“Ya Rəbb! Sən mənim ürəyimi yoxladın və mənim
haqqımda hər şeyi bilirsən. Nə vaxt oturub-
durduğumu Sən bilirsən; uzaqdan Sən mənim
fikirlərimi oxuyursan. Sən mənə yol göstərirsən və
mənə harada qalmağı və istirahət etməyi deyirsən.
Hər an harada olduğumu Sən bilirsən. Mən
deməmişdən əvvəl mənim hər bir sözümü bilirsən.
Sən məndən öndə gedirsən, həm məni izləyirsən,
həm də Öz xeyir-dualı əlini başıma qoyursan. Hər
şey elə qəribə və təəccüblüdür ki! Mən Sənin
Ruhundan gedə bilmərəm və Səndən gizlənə
bilmərəm, ey Allahım! Ya Rəbb, Sənin daim mənim
haqqımda düşünməyini dərk etmək necə qəribədir!
Gün ərzində neçə dəfə Sənin fikirlərinin mənə
yönəldiyini hesablaya bilmirəm. Mən səhər
oyananda da Sən hələ də mənim haqqımda
fikirləşirsən” (Zəbur 138:1-7, 17-78).

“Rəbb [hərərətlə] mənə [və buna nə vaxt müvəffəq olacağını gözləyir] Öz mərhəmətini [xeyirxahlığını da] göstərmək istəyir. O bunu yubadır, O məni yüksəltmək və sakitləşdirmək istəyir. Rəbb ədalətlidir və nə qədər mən [səbirliyəm] Onun köməyini gözləyirəm [Onun xeyirxahlığı, məhəbbəti, sülhü, sevinci, Onun ünsiyyəti heç nə ilə müqayisədilməzdir], bunu axtarıram və susayıram, mən bəxtiyar olacağam [elə xoşbəxt olacağam ki, mənə həsəd apacaqlar]” (Yeşaya 30:18).

“Rəbb məni yetim qoymayacaq [çarəsiz, bədbəxt, tənha, atılmış köməksiz]; O mənim yanıma qayıdacaq” (Yəhya 14:18).

“Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər [məni övladlığa götürər]” (Zəbur 27:10).

“İnamla [gercəkliklə] Məsih mənim ürəyimdə (yaşayır, daim məskunlaşır) sakitləşib ki, mən məhəbbətdə kök salıb təməl qoyum, bütün müqəddəslərlə birlikdə [Allahın sadıq xalqı – bu məhəbbətin bəhrəsidir] Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu [həqiqətən bacaran] başa düşüm [şəxsi təcrübəmdə gördüyüm] və hər dərrakədən üstün

olan bu məhəbbəti dərk edim [yəni, təcrübəsiz bilik] və [bütün mənim mahiyyətim Allahın bütövlüyü ilə tamam olacaq (son dərəcə Allahın iştirakına nail olum və Allahın Özündə dolub-daşım)!” (Efeslilərə 3:17-19).

“İsa məni Ata Onu sevdiyi kimi sevir. Ona görə də Mən Onun məhəbbətində qalırım. Bax belə, Onun mənə məhəbbətini ölçmək olar: heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən [bağlılığından] üstün ola bilməz” (Yəhya 15:9, 13).

“Amma Allah Öz məhəbbətini mənə [aşkar göstərir] bununla sübut edir ki, mən hələ günahkar ola-ola Məsih [Missiya, Allahın məsh edilmiş] mənim uğrumda öldü (Romalılara 5:8).

“Mənə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə O [Rəbb] Oğlunun qanı vasitəsilə mənim günahlarımı satın aldı, bunun da nəticəsində mən xilas oldum və Öz bol zənginliyini mənim üzərimə tökdü – belə ki, məni yaxşı başa düşür və nəyin nə vaxt mənim üçün daha yaxşı olacağını bilir” (Efeslilərə 1:7).

“Hətta dağlar yerini dəyişsə də, təpələr sarsılsa da, Allahın mənə olan mərhəməti və xeyirxahlığı dəyişməyəcək və Onun əhdi dünyanı

titrətməyəcək, çünki Rəbb mənə mərhəmətlə yanaşır” (Yeşaya 54:10).

“Sadiq Allah (etibarlıdır, etimada layıqdır, buna görə də həmişə Öz vədini yerinə yetirir; mən Ona güvənə bilərəm)” (1Korinflilərə 1:9).

“Rəbbə alqış et, ey könlüm, ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, unutma etdiyi [onlardan neç birini] yaxşılıqları: Odur bütün təqsirlərimi [ən əhəmiyyətsizinə qədər] əfv edən, bütün xəstəliklərimə [ən pisinə qədər] şəfa verən. Odur həyatımı məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başıma qoyan” (Zəbur 103:1-4).

“Odur ömür boyu məni bərəkəti ilə doyduran, məni təzələyib gənc, gümrah qartala oxşadan. Rəbb bütün miskinlər üçün haqq və ədalət edir. O, buna layiq olmayanlara rəhmli və lütfkardır, hədsiz səbirli və bol məhəbbətlidir. Həmişə t[hmətləndirməz, qəzəbi sonsuza qədər sürməz. O günahlara görə davranmaz, təqsirlərin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Şərq qərbdən nə qədər uzaqdırsa, qanunsuzluqlarımızı bizdən o

qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi, Ondan qorxanlara şəfqət və mərhəmət göstərərək O, bizə də elə yanaşır” (Zəbur 103:5-6, 8-9, 11-13, 17).

“Daimi məhəbbəti məni bürüyür, çünki mən Rəbbə güvənirəm” (Zəbur 32:10).

“Hər zaman Rəbbə alqış edəcəyəm. Daim Ona həmd edəcəyəm. Onun mənə mərhəmətindən fəxr edəcəyəm. Qoy bütün məzlumlar sevinsinlər. Gəlin birgə Rəbbi müqəddəs tutaq və Onun ismini ucaldaq, çünki mən Onu çağırdım, O da mənə cavab verdi. O bütün dəhşətlərdən məni xilas etdi Digərlərinin də üzü Onun onlar üçün etdiyindən nur saçdı. Məzlumluqlarına görə onların görünüşü kədərli deyildi. Mən Rəbbi çağırdım, Rəbb də mənə cavab verdi və məni bütün əzablarımdan xilas etdi. Çünki Rəbbin mələyi Ona sitayiş edənləri qoruyur və onları xilas edir. Mən Rəbdən daddım və Onda bəxtiyarlığı gördüm! Mən özüm Onun lütfünün Ona güvənən hər kəsin üzərinə töküldüyünə inandım” (Zəbur 33:1-8).

2

Sizin gələcəyiniz

“Məzlumun hər günü qaradiar [aramsız fikirlərdən və pis duymalardan]; amma mənim ürəyimdə sevinc var, çünki məndə həmişə ziyafətdir [vəziyyətə baxmayaraq]” (Süleymanın Məsəlləri 15:15).

“Əgər dirilər arasında Rəbbin xeyirxahlığını görməsəm, [mənim başıma nələr gələrdi]? Mən Rəbbə ümid bağlayıram və Onu gözləyirəm; cəsarətli və mərdəm, mənim ürəyim möhkəm və dözümlü olacaq. Mən Rəbbi gözləyirəm və Ona ümid bağlayıram” (Zəbur 27:13-14).

“Rəbbin mənə olan fikirlərini və planlarını bilirəm, gələcəkdə mənə salamatlıq, sülh gətirən və ümidlər verən fikir və planlar mənim pisliyim yox, xoşbəxtliyim üçündür” (Yeremya 29:11).

“Qəlbim Mənim, niyə ruhdan düşmüşsən? Nə üçün mənə görə kədərlənirsən? Mən Ona ümid bağlayıram və qətiyyətlə Ona güvənirəm, mən hələ məni Qurtarana – Allahıma şükür edəcəyəm” (Zəbur 42:11).

“Ancaq [belə] ümid utandırmaz [naümid etməz] məni, çünki Allahın məhəbbəti mənə verilən Müqəddəs Ruh vasitəsilə ürəyimə tökülüb” (Romalıları 5:5).

“Allah günəş və sığır; O lütf və şərəf verir; və beləliklə mən düz yolla gedəcəyəm, mən heç bir bəxtiyarlıqdan məhrum olmayacağam” (Zəbur 84:11).

“Əminəm ki, məndə xeyirli işə başlayan O Kəs, məni mükəmməl etməklə, Məsihin zühur edəcəyi günədək bunu davam etdirəcək və başa çatdıracaq” (Filipilərə 1:6).

“Çünki mən – Onun yaradılışıyam (Onun əsəriyəm), mənim yerinə yetirmək üçün (əvvəlcədən planlaşdırdığı) Allahın qabaqcadan təyin etdiyi [yollarla getmək, Onun mənim üçün əvvəlcədən hazırladığı salehlik həyatını yaşamaq] xeyirxah işlər görməkdən ötrü İsa Məsihdə yenidən [yuxarıdan] doğulmuşam” (Efeslilərə 2:10).

“Hər məqsədə çatmaq və hər işin yerinə yetirilməsi üçün bir vaxt qoyulub. Ona görə də mən Allahın qüdrətli əlinin altında özümü aşağı tuturam ki, Allah məni öz vaxtında ucaldadı bilsin” (Vaiz 3:17; 1Peter 5:6).

“Allahın planlaşdırdığı bütün hadisələr dərhal baş verməyəcək. Tədriclə, amma görüntü icra edilən zaman labüd vaxt yaxınlaşır. Hətta, əgər proses asta görünsə də, mən məyus olmayacağam, çünki qabaqcadan deyilən hər şey mütləq yerinə yetəcək. Mən dözümlü olacağam. Mən bir gün də olsa gecikməyəcəm!” (Habaqquq 2:3).

“Mənim sarsılmaz təsəllim var, çünki mənə vəd edilən o ümiddə sığınacaq tapmışam. Can lövbərim kimi möhkəm və sarsılmaz olan bu ümid pərdənin arxasından içəriyə daxil olmaq iqtidarındadır” (İbraniyə 6:18-19).

“Bizdə fəaliyyət göstərən Öz qüdrətinin sayəsində Allah mənim istədiyim yaxud düşündüyümdən daha artığını verməyə qadirdir [mənim dediyim ən ötkəm dualarım, istəklərim, fikirlərim, ümidlərim yaxud arzularım ağılasıxmazdır]” (Efeslilər 3:20).

“Onun planına və Onun iradəsinə uyğun olaraq əvvəlcədən təyin edilərək (qabaqcadan təyin edilmiş) mən Onda varis oldum [Allahın və Onun irsinin]” (Efeslilər 1:11).

“Bu Qanun kitabının sözləri dilimdən düşməyəcək; amma gecə-gündüz orada yazılanlar haqqında

düşünəcəm ki, bunların hamısına riayət edim və dəqiq əməl edim: onda yolum uğurlu olacaq və ağıllı hərəkət edəcəm” (Yeşua 1:8).

“Bu Kəlam mənim üçün çox yaxındır; ona əməl etmək üçün o mənim dilimdə və ürəyimdədir” (Qanunun Təkrarı 30:14).

“Ağzımdan çıxan Allahın Sözü belədir, - o boş yerə yanıma qayıtmaz [səmərəsiz, lazım olan işi yerinə yetirməyən], ancaq Onun istədiyi və gərək olanı yerinə yetirər və nə üçün göndərildiklərini həyata keçirər” (Yeşaya 55:11).

“Mən isə açıq üzlə, sanki güzgüdə Rəbbin ehtişamını [Onun Sözündə] əks etdirərək, daima Onun surətində dəyişilirəm, Onun ehtişamında get-gedə böyüyən dəyişilmə [Ruh olan] Rəbdəndir” (2Korinflilərə 3:18).

“Mən bu dövrlə (dünya ilə) uyğunlaşmıram, [az əhəmiyyətli, səthi ənənələrə uyğun olaraq yaşayan], lakin [mənim üçün yaxşı, razı salan və kamil sayılan] Allahın yaxşı, razı salan və kamil iradəsini dərk etməkdən ötrü [özümə sübut etmək üçün] düşüncəmin təzəliyi ilə [yeni ideallar və yeni münasibətlər vasitəsilə] dəyişilirəm” (Romalılara 12:2).

“Allah, mändə Özünü göstərən və bu izzətə ümid verən Məsihin sirrinin izzətinin necə zəngin olduğunu mənə açmaq istəyirdi” (Kolosselilərə 1:27).

“Allah kimi mən mövcud olmayanı mövcud olan varlıq adlandırırım. Mən seçilmiş nəslin bir hissəsi, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan insan olduğumu bildirirəm ki, məni qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmişəm” (Romalılara 4:17; 1Peter 2:9).

“Belə ki, mən Rəbbə məxsus olduğum üçün O, camaat qarşısında etiraf edir və açıq elan edir ki, mən Onun ən dəyərlisiyəm (Onun xəzinəsi və mülkiyyəti) ata özünə xidmət edən oğluna necə rəhm edərsə, O da mənə elə rəhmli olacaq” (Malaki 3:17).

“Həvari Paul kimi mən hesab etmirəm ki, hər şeyə nail olub əldə etmişəm; amma mən bir şeyi edirəm [mənim bir istəyimi yönəldir]: arxada qalanları unudaraq, bütün gücümlə məqsədimə çatmağıma cəhd edirəm – Allah məni İsa Məsih vasitəsilə

mükafatımı [yuxarıdan] almağa çağırıb” (Filipililərə 3:13-14).

“Mən əvvəllər baş verən hadisələri yada salmıram və çoxdan olmuş şeylər barəsində düşünürəm. İndi Rəbb təzə bir şey edir; bu gün o var; mən bunu görürəm və başa düşürəm, bütün diqqətimi də ona yönəldirəm. O mənim üçün çöllükdə yol salır və quru torpaqda çayların axmasına məcbur edir” (Yeşaya 3:18-19).

“Mən Rəbbə məxsus olduğum üçün O Öz xatirinə görə mənim günahlarımı silir və mənim günahlarımı bir daha yada salmayacaq” (Yeşaya 43:25).

“Mən Rəbbi gözlədiyim üçün [Onu gözləyirəm və Ona güvənirəm] dəyişəcəm, güc və qüvvətdə yenilənəcəm, qanadlarımı açacam və qartallar kimi [günəşə yaxın qalxırlar] göyə qalxacam [Allaha yaxın]; qaçacam və taqətdən düşməyəcəm, yol gedib yorulmayacam” (Yeşaya 40:31).

“Mən tamamilə razıyam və əminəm ki, Allah Öz Sözlünü tutmağa və mənə vəd etdiyi hər şeyi etməyə qadir və güclüdür, çünki mənim qarşımda Onun planını həyata keçirtmək durur” (Romalılara 4:21).

3

Sizin Məsihdə salehliyiniz

“Mənə görə Allah günahla əlaqəsi olmayan Məsihi [günahla və] mənim günahlarıma görə qurban verdi ki, [Məsihdə və] Məsih vasitəsilə mən Allah qarşısında saleh ola bilim [Onun salehliyindən pay almaq, Onun salehliyinin nümunəsi olmaq və Allahın qəbul etmək mümkünlüyünə nail olmaq və Onun lütfu ilə Onunla yenidən düzgün münasibət qurmaq]” (2Korinflilər 5:21).

“Ey Allah, yerin ucqarlarına qədər Adın həmdə layiqdir; Sağ əlin ədalətinlə doludur (düzlük və ədalət)” (Zəbur 48:10).

“Rəbb İsa Məsihin ikinci gəlişində Allah təsdiq edəcək ki, mən sonacan saleh [məndə dözümlüyü saxlayacaq, məni möhkəmləndirəcək və mənim bəraətimin zamini olacaq; O mənim bütün ittihamlarıma qarşı haqq qazandıracaq], təqsirsiz və nöqsansızam” (1Korinflilər 1:8).

“Mən bəxtiyaram, xoşbəxtəm və ruhən çiçəkləyirəm [Allahın yuxarıdan doğulan övladlarına Onun lütfkarlığı və qurtuluşundan zövq almasına izin verən vəziyyətində oluram], salehlik üçün

susadığıma görə [Allah qarşısında haqlı və düzgün vəziyyətdə], mən tamamilə məmnun olacam” (Matta 5:6).

“Mən qayğılarımı Rəbbə verirəm [onların yükündən azad oluram], və O mənə dayaq olacaq. O heç vaxt [dözümlü] salehə sarsılmağa (sürüşmək, yıxılmaq yaxud müvəffəqiyyətsizliyə uğramağa) izn verməz” (Zəbur 56:22).

“Müqəddəs Kitab Rəbbimiz İsanı ölümlər arasından Dirildənə (Ona güvənirəm və sadıq qalırım) iman etməklə saleh sayılacaq [Allah tərəfindən bəyənilmə] mənə görə də yazılmışdır” (Romalıları 4:24).

“Beləliklə, bəraət qazanmış mən, (gələcəyin salehi bildirilən və Allah qarşısında düzgün vəziyyət tutan) imanım sayəsində [həmin o faktı dərk edirəm ki] Rəbbimiz İsa Məsih vasirəsilə (Missiya, Məch olunmuş) Allahla sülhüm var [Allahla barışmışam və bu sülhdən həzz ala bilirəm]” (Romalıları 5:1).

“Nə qədər ki, mən saleh sayılıram və gerçəklikdə yaşayıram; məndən sonra gələn mənim uşaqlarım bəxtiyardır (xoşbəxtidirlər, qibtə hədəfidirlər)” (Süleymanın Məsəlləri 20:7).

“Mən [sarsılmaz] saleh olduğum üçün, mənim qurtuluşum Rəbdəndir; O, mənim qoruyucumdur və dar gündə möhkəm qalamdır” (Zəbur 37:39).

“Mənə qarşı işlənən heç bir silah işə yaramayacaq; məhkəmədə mənimlə çəkişən hər kəsi, mən təqsirkar çıxaracağam. Bu [salehlik dünyası, əmin-amanlıq hissi, düşməyə qələbə çalmaq] Rəbbə qulluq edən mənim irsimdir [Allahın kamil Qulu kimdə yaranır]; Budur Rəbdən mənim aldığım salehlik yaxud bəraət [bax O, mənə nə verir]” (Yeşaya54:17).

“Mən saleh sayıldığıma görə [kompromisə getməyən], Rəbbin gözləri mənə, qulaqları isə mənim yalvarışlarıma yönəlmişdir. Mən Rəbbi köməyə çağıranda O, eşidir və mənim bütün bəlalarımdan və dərdlərimdəm məni qurtarır... Yolumda çox fəlakətlərlə qarşılaşmışam [sarsılmaz salehin yolu], amma Rəbb məni onlardan qurtarır... Mən Allahın quluyam və O, mənim həyatımı xilas edir; mən Onda sığınacaq tapıram və Ona güvənirəm, buna görə də mən təqsirkar yaxud məhkum olmayacam” (Zəbur 34:16, 18, 20, 23).

“Salehliyimdə möhkəmlənəcəm: hətta zülm haqqında fikirlər məndən uzaq olacaq, axı mənim

qorxacağım bir şey yoxdur, dəhşət də mənə yaxınlaşmayacaq” (Yeşaya 54:14).

“Mən aslan kimi mərdəm, çünki mən saleh sayılıram (kompromisə girməyən)” (Süleymanın Məsəlləri 28:1).

“Çünki mənim elə Baş Kahinim yoxdur ki, məni başa düşsə bilməsin, rəhmi gəlməsin, mənim xəstəliyimdə, zəifliyimdə və sınağın təsiri altına düşmək meylliliyimdə halıma acıya bilməsin, əksinə hər cəhətdən mənim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. Buna görə də mən qorxmadan, inamla və cəsarətlə lütf taxtına [günahkarın layiq olmadığı Allahın iltifat taxtına] yaxınlaşıram ki, mərhəmət alıb [əməllərimə görə] və vaxtında göstərilən yardım üçün lütf tapım [mənim ona daha çox ehtiyacım olan vaxtda göstərilən yardım]” (İbraniyə 4:15-16).

“Onun qanı ilə gələcəyin bəraət qazananı (günahsız tanınan, salehlik payı verilmiş və Allahla düzgün münasibətdə olmaq imkanını alan) mən [şübhəsiz], indi Onun qəzəbindən və Allahın böyük narazılığından xilas olacam” (Romalıılara 5:9).

“Mən bəxtiyaram (xoşbəxtəm, çiçəkləyirəm və qibtə hədəfiyəm), çünki günahkarlardan məsləhət almıram [öz planlarımı onlarla razılaşdırmıram], günah yolu ilə [itaətkarlıqla] getmirəm, Allaha iman etməyənlər arasında [Ona rişxənd edənlər] evdəki kimi özümü rahat [sərbəst və rahat] hiss etmirəm. Mən Allahın bütün Qanunlarına hörmət edirəm (Onun qaydaları və prinsipləri), gecə-gündüz (daim) onlar haqqında düşünürəm (onları öyrənirəm). Mən çaylar kənarında [axar sular kənarında] barını mövsümündə verən, yarpağı tökülməyən [əkilən] ağac kimi olacam. Mən hər işdə uğur qazanacam” (Zəbur 1:1-3).

“Bu Qanun kitabının sözləri dilimdən düşmür, amma gecə-gündüz orada yazılan hər şeyə dəqiq əməl etmək üçün onun üzərində düşünürəm; onda yollarım uğurlu olacaq və müvəffəqiyyət qazanacağam” (Yeşua 1:8).

“Rəbbin adı qüvvətli bir qaladır: [sarsılmaz] saleh kimi [vicdanlı, Allahdan bəraət alan insan] mən onun yanına qaçırım, buna görə də əmin-amanlıqda oluram, ucalıram [yamanlıq üzərində] və güc əldə edirəm” (Süleymanın Məsəlləri 18:10).

“Onun günündə [Məsihin] mən saleh çiçək açacağam, göydə ay durduqca, dünyada firavanlıq [məndə] olacaq” (Zəbur 72:7).

“Allahın mənimlə bağladığı əhd (müqavilə) budur: O Qanunlarını mənim ürəyimə qoydu və onları zehnimdə yazdı (ən gizli, dərin düşüncələrdə), O mənim günahlarımı və qanunsuzluqlarımı bir daha yada salmayacaq. Günahların (hər cür qanun pozuntuları) tamamilə bağışlanması [bağışlanma və cəzanın ləğv edilməsi] olan yerdə günahların satın alınmasına görə qurban təqdim etməyə lüzum yoxdur” (İbranilərə 10:16-18).

“İsa Məsihin qanı vasitəsilə Onun mənim üçün araladığı pərdə (Ən Müqəddəs yerin qarşısındakı pərdə), yəni Öz cismindən keçən qoyduğu və açdığı yeni və canlı yolla mən tamamilə azad və inamla Ən Müqəddəs yerə daxil ola bilərəm” (İbranilərə 10:19-20).

“Mənə görə Allah günahla əlaqəsi olmayan Məsihi [günahla və] mənim günahlarıma görə qurban verdi ki, [Məsihdə və] Məsih vasitəsilə mən Allah qarşısında saleh ola bilim [Onun salehliyindən pay almaq, Onun salehliyinin nümunəsi olmaq və Allahın qəbul etmək mümkünlüyünə nail olmaq və

Onun lütfu ilə Onunla yenidən düzgün münasibət qurmaq]” (2Korinflilərə 5:21).

4

Qorxuya qalib gəlmək

“Axı Allah mənə qorxu ruhu deyil (qorxaqlıq, cəsarətsizlik, yaltaqlıq qorxusu), ancaq güc, məhəbbət, sakitlik, dərrakə, intizam, özünü idarəetmə [ruhu verib]” (2Timotey 1:7).

“Mən Rəbbi çağıraraq ondan kömək istədim, O məni eşitdi və bütün qorxularımdan azad etdi” (Zəbur 34:6).

“Mən öz ürəyimə təlaşa düşüb qorxmayağa izin vermirəm. [Özümə narahat olmağa və qanımin qaralmasına, qorxunun mənə yiyələnməsinə izin vermirəm, qorxmuram və qorxaqlıq göstərmirəm kiminsə də məni qorxutmasını vermirəm]” (Yəhya 14:27).

“Hər dəfə qorxu anında mən Sənə güvənəcəm və ümid bağlayacam, Sənə olan imanımı saxlayacam. Allahda [Onun köməkliliyi ilə] mən Onun Sözünü

mədh edəcəm; mən Allaha güvənir və ümid edirəm, Ona cəsərlə etibar edirəm: mən qorxmayacam. İnsan mənə nə edə bilər?” (Zəbur 56:4-5).

“Mən qorxmuram [qorxu üçün səbəb yoxdur], çünki Allah mənimlədir; Mən dəhşətə gəlmirəm və təşvişə düşürəm, axı O, mənim Allahımdır. O məni möhkəmləndirir və hər cür hadisəyə dözmək bacarığı verir. O, mənə kömək edir, qalibyyət, salehlik və ədalət olan Özünün sağ əli ilə mənə dayaq tutur” (Yeşaya 41:10).

“Çünki [Özü] Allah demişdir: “Mən sizi heç vaxt tərk etməyəcəm (sizi zəruri yardımsız, köməksiz qoymayacam). Heç vaxt [heç vaxt, heç vaxt] sizi atmayacam!”. Buna görə də təsəlli tapıram, özümü ruhlandırırım və inamla deyirəm: Rəbb mənim yardımçımdır; heç bir iztirab məni həyəcanlandıra bilməz (mən qorxmayacam, ehtiyat etməyəcəm yaxud dəhşətə gəlməyəcəm). İnsan mənə nə edə bilər?” (İbranilərə 13:5-6).

“Rəbb Allah mənim sağ əlimdən tutur; “Qorxma, Mən sənə kömək edəcəyəm!” deyən Rəbb Odur” (Yeşaya 41:13).

“Belə ki, hər şeyin, yaxın mənim xeyrimə işlədiyini bildiyim üçün [Allah işdə mənim partnyorum olduğuna görə] qorxmuram, çünki mən Allaha sevirəm və Onun fikir və məqsədlərinə görə çağırılmışam” (Romalıılara 8:28).

“Məni yaradan Rəbb deyir: qorxma, çünki Mən səni satın aldım, səni adınla çağırdım; sən – Mənim sən. dərin sulardan və böyük bəlalardan keçsən belə, Mən sənənlə olacağam. Çaylardan keçəndə batmayacaqsan. Odun içindən qaçsan belə, yanmayacaqsan, alov səni məhv etməyəcək. Çünki Mən sənəni Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, sənəni Xilaskarınam” (Yeşaya 43:1-3).

“Mən qorxmayacam, çünki qorxuda əzab var. Mənim cəsarətli (mərdlik və iman) və umüdüli yolum var (qorxusuz, asan Allaha yaxınlaşma ehtimalı). Buna görə də mən ruhdan düşmürəm ömərüdlüyü itirmirəm və qorxuya görə ümüdsiz olmuram]” (1Yəhya 4:18; Efeslilərə 3:12-13).

“Allah mənə sığınacaq və güvvətdir [O qadırdır və sınağın təsiri altına düşmür], dar gündə əbədi köməkçidir. Buna görə də yer üzü alt-üst olsa belə, dağlar uçub dənizin köksünə aşsa belə, mən qorxmayacam” (Zəbur 46:2-3).

“Mən möhkəm və cəsəətli olacam. Mən qorxmayacam və ruhdan düşməyəcəm, çünki Rəbb Allahım gedəcəyim hər yerdə mənimlədir” (Yeşua 1:9).

“Mən qorxmayacam; Rəbbin nəzərləri mənim üzərimdədir, çünki məndə Rəbb qorxusu var, [mən Ona hörmət edirəm və Ona səcdə edərək sitayiş edirəm], çünki mən Onu gözləyirəm və Onun mərhəmətinə şəfqətinə ümid edirəm” (Zəbur 33:18).

“Mən sabahkı gün üçün qayğı çəkmirəm (narahat olmuram), axı sabahkı gün özü ilə öz qayğılarını (və narahatlıqlarını) gətirəcək. Hər gün öz qaygıları ilə doludur.” (Matta 6:34).

“Mən qorxmayacam, çünki rüsvayçılıqda yaşamağa məcbur olmayacam; cavanlığımın xəcaləti və dulluğumun rüsvayçılığı unudulacaq, çünki Yaradanım mənim ərim olacaq. Onun adı Ordular Rəbbidir; O mənim Satınalanım, İsrailin Müqəddəsi, bütün dünyanın Allahıdır” (Yeşaya 54:4-5).

“Ürəyim qorxu hiss etdiyi zaman, mən özümə deyirəm: möhkəm ol, qorxma! Allahın haqqı ilə Allahım intiqam almaq üçün gəlir; O gələcək və mənə qurtuluş verəcək” (Yeşaya 35:4).

“Mənim ürəyimdə qorxu yoxdur, çünki Allah Özünün izzətinin zəngiliyinə görə [Müqəddəs] Ruh [məndə yaşayan] vasitəsi ilə Öz ruhani başlanğıcını möhkəmləndirməyə mənə güc verəcək” (Efeslilərə 3:16)

“Mən Onu çağırıdım, O mənə cavab verdi! O məni bütün qorxularımdan azad etdi” (Zəbur 34:6).

“Mən heç nədən qorxmuram, çünki məhəbbətdə qorxu [iztirab] yoxdur, əksinə kamil [yetkin] məhəbbət qorxunu qovar və hətta onun izini silər, çünki qorxu özü ilə cəza haqqında fikirlər gətirir; [belə ki,] qorxaq məhəbbətdə yetkinliyə çatmadı [məhəbbətin kamilliyinə çatmadı]” (1Yəhya 4:18).

“Rəbdir nurum, qurtuluşum: mən kimdən qorxum? Ətimi yemək üçün hücum edən şər adamlar büdrəyərək yıxılacaqlar. Bir ordu qarşımda düzülse belə, ürəyim qorxmaz! Mən əminəm ki, Allah məni xilas edəcək” (Zəbur 27:1-3, 5).

“Mən qorxmıyacam, çünki ilk gündən müdriqliyə nail olmağı və özümü Allahımın qarşısında itaətli olmağı gərara aldığımdan, O məni eşitdi və mənim sözlərimin cavabında Öz mələyini göndərdi” (Daniel 10:12).

“Məni məhkəməyə... başçıların və hökmdarların qarşısına gətirəndə mənim özümü müdafiə etməyim üçün nə deyəcəyim haqda narahat olmayacam, çünki Müqəddəs Ruh, mən orda durana gədər mənə lazımı sözləri verəcək” (Luka 12:11-12).

“Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir. Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir. Düşmənlərimin qarşısında mənim üçün süfrə açırsan, başıma ətirli yağ çəkirsən, ağzınadək camımı doldurursan. Bəli, bütün həyatım boyu yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!” (Zəbur 22).

Nəticə: Möhkəm durun

“Mən, Məsihin mənə verdiyi azadlıqda yaşayacam və yenidən köləliyin boyunduruğuna tabe olmayacam” (Qalatyalılar 5:1).

“Mən öz inamımdan əl çəkməyəcəm, çünki böyük mükafat və əvəz gətirir. Mənə tab gətirən möhkəmlik və səbir lazımdır ki, Allahın iradəsini tam yerinə yetirərək mənə vəd olunanı alım” (İbranilərə 10:35-36).

Coys Mayerin kitabları

Çiçəklənməyə hazırlaş!
Qorxunu aşıb keç və fəaliyyət göstər!
Sınıq qəlblərin şəfası
Nə vaxt axı, ey Allahım, nə vaxt?
Sülh
Niyə, ay Allahım, niyə?
Allah gözlənilmədən hərəkət edir!
Yeniyetmələr də insandırlar!
Ağıl – döyüş meydanıdır
Həyatınızda ən vacib qərar
Onlara de: Mən onları sevirəm
Amansız rəftarın qurbanı
Qəlb yaralarının şəfasına aparan yol
Öz-özünüzlə olmaqdan qorxmayın
Bağışlama – azadlığın açarıdır
Divarlar əvəzinə körpülər
Gündəlik şənlik
Şən həyatın forması
Ürək sıxıntısına çarə
Hər şey indi başlayır
Kömək edin, mən qorxuram!
Danış ki, görəsən
Həyəcan: dost yoxsa düşmən?

Müəllif haqqında

Coys Mayer 1976-cı ildən Allahın Sözü'nün müəllimi oldu və 1980-ci ildə tam vaxtında xidmətə durdu. “Kül əvəzinə bəzək”, “Mən və mənim uzun dilim”, “Ağıl – döyüş meydanıdır” kimi kitabların ən yaxşı satıcısı olan o, 80-dən artıq kitabın müəllifidir. Onun vəzləri audio və videokasetlərə yazılmışdır. “Sevinc dolu həyat” Coys Mayerin radio və teleproqramları bütün dünyaya yayımlanır. Nəzəriyyələri ilə bölüşmək üçün o, müxtəlif ölkələrdə konfranslar keçirir. Coys və həyat yoldaşı Deyvin döpd uşağı var və onlar Missuri ştatının Sent-Luis şəhərində yaşayırlar.

TÖVBƏ DUASI

Tanrı səni sevir və səninlə yaxın münasibət qurmaq istəyir. Əgər indiyədək İsa Məsihi Rəbbin və Xilaskarın olmaq üçün dəvət etməmişsənə, indi səni bunu etməyə dəvət edirəm. Sadəcə ürəyini Ona aç. Aşağıdakı kimi dua edə bilərsən:

“Ata, mən bilirəm ki, Sənin qarşında günahkaram. Xahiş edirəm, məni bağışla. Təmizlə məni. Sənin Oğlun İsa Məsihə iman edirəm. Onun mənim üçün öldüyünə və mənim günahlarımı Öz üzərində çarmıxdə daşdığına inanıram. İndi mən öz həyatımı İsa Məsihə təslim edirəm. Ata, Sənin bağışlama və əbədi həyat ənamına görə Sənə minnətdaram. Xahiş edirəm, Sənin üçün yaşamağa mənə kömək elə. İsa Məsihin adıyla. Amin”

İndi ürəkdən dua etmişsənə, Tanrı səni qəbul etdi, təmizlədi və səni ruhani ölümdən azad etdi. Müqəddəs Kitabdən ayələri oxumaq və öyrənmək

üçün vaxt ayırın və yeni həyatındakı səyahətə Onunla birlikdə getdiyiniz üçün Tanrıdan səninizlə danışmasını xahiş edin.

Yəhya 3:16

1Korinflilərə 15:3-4

Efeslilərə 1:4

Efeslilərə 2:8-9

1Yəhya 1:9

1Yəhya 4:14-15

1Yəhya 5:1

1Yəhya 5:12-13

Dua edib Ondan Bibliya həqiqətlərinə inanan məsihçi kilsəsini tapmağı xahiş edin ki, Məsihlə münasibətində böyüməyə başlaya bilərsiniz. Tanrı həmişə səninizlədir. O, sənə rəhbər olacaq və səniniz üçün hazırladığı bol həyatı necə yaşamağı sənə göstərəcəkdir!